

Yaponiya Dövlət Təqaüd Proqramı üzrə imtahan (Tədqiqatçı tələbələr) Sənədlərin hazırlanması və ya təhvil verilməsi ilə bağlı diqqət yetirilməli məqamlar

Təqaüd proqramına müraciət sənədlərində hər il tələbələrin sənədlərində çatışmayan məqamlar olur. Sənədlərdə çatışmamazlıq olarsa, müraciət elanı və ya diqqət yetirilməli məqamlar haqqında qeydləri tam oxumamağınız və ya tam anlaya bilməkdə çətinlik çəkdiyiniz kimi anlaşıla bilər və bunu da sizin nəticələrinizə təsiri ola bilər. Odur ki, aşağıda qeyd olunan məqamları diqqətlə oxuduqdan sonra sənədləri təhvil verməyiniz xahiş olunur.

Ümumi

• Sənədləri mütləq qeyd olunmuş sayda təhvil verməyiniz xahiş olunur. Bəzən təhvil verilən sənədlərin çapı zamanı səhifənin üfüqi və ya şaquli şəkildə çapı və ya parametrləri uyğun şəkildə olmadığı üçün eninə və ya uzununa çap olunmuş versiyada sənədlərin formatında dəyişiklər olmasına gətirib çıxarır və səhifələrinin sayı fərqli olan müraciət formasının təqdim olunması halları olur. Xahiş olunur ki, səhifənin parametrlərini uyğun şəkilə gətirdikdən sonra sənədləri təhvil verin.

※Əgər sizdə sənədi düzgün şəkildə çap etmək heç cür alınmazsa, səfirliyə gəlməyiniz xahiş olunur. 1 nəfərə 1 vərəq doldurulmamış müraciət forması verə bilərik.

• Sənədlərin surətini səliqəli və aydın şəkildə etməyiniz xahiş olunur. Sənədin surətinin qatdalanmış, əzilmiş və ya çap zamanı rəngləri yayılmış halda olmamasına diqqət yetirin.

• Qara qələmlə yazmağınız xahiş olunur. Sənədləri göy qələmlə doldurmaq olmaz. Kompüterdə yazdığınız zaman bütün yazıların qara rəngdə olmasına diqqət edin.

※Yaponiyada bütün rəsmi sənədlərdə yazılar qara rəngdə olur.

• Yazıları aydın şəkildə çap hərflərlə yazmağınız xahiş olunur. Əllə yazdığınız zaman oxuna bilməyən və ya çətin oxuna bilən hərflərin olub-olmamasını yoxlamağınız gərəkdir. Rəqəmləri də aydın şəkildə qeyd edin (xüsusilə 4 və 9 rəqəmlərini).

<Müraciət vərəqəsi> 1 orijinal, 2 surəti

• Təhvil zamanı 1 orijinal və 2 surəti təqdim etməyiniz xahiş olunur. 1 nüsxəni doldurub, digər 2 nüsxəni orijinalın surəti kimi təqdim etmək və ya hər 3 sənədi orijinal formada təqdim edə bilərsiniz.

Şəkil

• Rəngli və ağ fonda. Son zamanlarda çəkdiyiniz şəkil

※Keçmiş şəkillərinizi (indiki zahiri görkəminizlə uyğun olmayan) istifadə etməməyiniz xahiş olunur.

• **Hər bir müraciətçidən şəkili müraciət formasına uyğun ölçüdə kəsib, arxa hissəsində ad, фамилия və milliyətini qeyd etdikdən sonra müraciət formasına yapışdırmağı xahiş olunur.** Yapışqanla yapışdırdığınız zaman şəklin çərçivənin qıraqlarına uyğun ölçüdə yapışdırıldığına əmin olun. Şəkil çərçivədən kənara çıxmamalı, çox böyük və ya çox balaca ölçüdə olmamalıdır. **Sizdən şəkli “Müraciət formasına” yapışdırıb təhvil vermənizi xahiş edirik.**

• Şəkil yalnız ağ fonda olmalıdır. Qırmızı və ya digər əlvan rəngli fonlarda olan şəkillər qəbul olunmayacaq.

Ad, фамилия

- Ad və familiyanızı pasportda ingilis dilində qeyd olunmuş şəkildə qeyd edin. Qalib gəldiyiniz zaman sizin “Müraciət formasında” qeyd etdiyiniz adla Yaponiyaya təyyarə bileti alınacağına görə sizin diqqətli olmağınızı xahiş edirik.

<Məzun olduğu son universitetin qiymət vərəqəsi> əsli 1 ədəd, surəti 2 ədəd

- Bakalavr və ya magistr təhsili üzrə hər tədris ilinin qiymətlərini göstərən sənədi verməyiniz xahiş olunur. Sənəd azərbaycan dilində olarsa, ingilis və ya yapon dilində notatirusda təsdiq olunmuş tərcüməsini də əlavə etmək lazım olacaq.

<**Tədqiqat planı**> əsli 1 nüsxə, surəti 1 nüsxə

- Müvafiq formada Yaponiyada təhsil zamanı araşdırmaq istəyiniz sahə və tədqiqat planını qeyd etməyiniz xahiş olunur (yapon və ya ingilis dillərində)
- Tədqiqat sahəsinin əsasən müraciətçinin keçmiş təhsil və ya iş sahəsi ilə əlaqəli olması gərəkdir.